

Cədид dramaturgiyası və teatrının təşəkkülü – “Bəxtsiz kürəkən” pyesi

Şəbnəm Babayeva

AMEA Nizami Gəncəvi adıma Ədəbiyyat İnstitutu, Azərbaycan.
E-mail: babayeva_shebnem@mail.ru

Annotasiya. XX əsrin əvvəllərində yeni yaranan özbək dramaturgiyası mövzu zənginliyi və rəngarəngliyi ilə diqqəti colb edir. Maarifçilik hərəkatında birləşən sənətkarlar dramatik növün müxtəlif janrlarından istifadə edərək, XX əsr Türküstən ədəbiyyatı tarixində silinməz iz buraxmışlar. XX əsr də yazılım dram əsərləri öz başlangıcı Mahmudxoca Behbustinin “Ata qatılı” (“Padarkuş”) pyesindən götürülsür. Bu dram əsərlərinin birləşdirən bir çox bənzərliklər olsa da, burada əsas məqsəd cəhalətə qarşı vahid bir cəbənə aqmaq, milləti müstəmləkə əzabından, savadsızlıqlardan və dövrün israfçılıq bataqlığından xilas etmək idi. Məqalədə XX əsrə qələmə alınan özbək pyesləri işıqlandırılmışdır. Burada, eyni zamanda, Azərbaycan və özbək ziyanlarının teatr sənəti məsələsinə həssas ya-naşmaları və bu istiqamətdə mübarizələri təhlilə cəlb olunmuşdur. Bu məsələlərin həlli istiqamətinə iki qardaş xalqın ədəbiyyatında mövcud olan paralellər müqayisəli aspektlər araşdırılmışdır. Abdulla Qədiri bir ədəbi şəxsiyyət kimi öz əsərlərində yaşayan, illər uzuunu sevilərk oxunan və araşdırılan sənətkarlarından olmuşdur. Məqalədə A.Qədirinin dramaturgiya sahəsində qələm təcrübəsi araşdırılmış, onun “Bəxtsiz kürəkən” pyesinin mövzusu, məzmun və ideyəsi, əsərin əsas konflikti, obrazlar sistemi təhlil edilmişdir. Pyesdə hadisələri öz üzərində daşıyan Saleh obrazının dilindən veriliş monoloqlar yazıcının dövrün beləsinə çevrilən israfçılığı, insanların faciəli taleyinə, gənclərin bu həyatda mövqə tutma bilməməsinə dair ağırlı düşüncələrini eks etdirir. Bununla da, A.Qədiri dövrün tələblərinə cavab verən, aktuallığını qoruyub saxlayan mövzuya və probleme müraciət etməyi bacarmış, özünün fərdi təslübuna xas pyes yazılmışdır. Məqalədə M.Behbustinin təsiri ilə yazılan bu pyesin Abdulla Qədiri yaradıcılığında tutduğu mövqə müəyyənləşdirilmişdir.

Açar sözlər: cədидçilik, XX əsr dramaturgiyası, teatr sənəti, Mahmudxoca Behbudi, Abdulla Qədiri, pyes

Məqalə tarixində: 02.10.2022, təsdiq tarixi: 11.10.2022

Formation of dramaturgy and theatre of Jadid – “Unhappy Groom” play

Shabnam Babayeva

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.
E-mail: babayeva_shebnem@mail.ru

Abstract. Emerging Uzbek dramaturgy in the early twentieth century attracts attention with its richness and variety of themes. Artists united in the enlightenment movement, using different genres of dramatic genre, have left an indelible mark on the history of twentieth-century Turkestan literature. Dramatic works written in the 20th century have their origins in Mahmudxoca Behbudi's play “Padarkush” (“Father's killer”). Although there are many similarities that unite these plays, the main goal here was to open a united front against ignorance, to save the nation from the torments of colonialism, illiteracy and the swamp of waste. The article covers Azerbaijani and Uzbek plays written in the 20th century. At the same time, the sensitive approaches of the intellectuals of both nations to the issue of theatrical art and their struggles in this direction are analyzed here. In order to solve these problems, the parallels existing in the literature of the two fraternal peoples have been studied in a comparative aspect. Abdulla Gadiri lived in his works as a literary figure and was one

of the artists who was loved, read and researched for many years. The article examines Abdulla Gadiri's pen experience in the field of dramaturgy, analyzes the theme, content and idea of his play “Unhappy Groom”, the main conflict of the work, the system of images. The monologues in the language of Saleh, who carries the events in the play, reflect the writer's painful thoughts about the wastefulness of the time, the tragic fate of the people, the inability of young people to take a position in this life. Thus, A.Gadiri was able to address the topic and the problem, which meets the requirements of the time and retains its relevance, and wrote a play specific to his personal style. The article defines the position of this play, written under the influence of M.Behbudi, in the work of Abdulla Gadiri.

Keywords: Jadidism, XX century drama, theatrical art, Mahmudxoca Behbudi, Abdulla Gadiri, play

Giriş / Introduction

Özbək ədəbiyyatında yeni istiqamət açmış, özbək roman məktəbinin əsasını qoymuş Abdulla Qədiri XX əsrin əvvəllərində aparıcı ictimai-siyasi, mədəni-maarifçilik hərəkatında, cədidçilik ədəbiyyatında mühüm yer tutur. Cədидçilik manevi və mədəni sahələri yenidən müsyənləşdirdiyi kimi, ədəbiyyatda da üç böyük

bağı üzə çıxardı. Ə.Cölpən yeni özbək poeziyanın əsasını qoymuş, Ə.Fitrot əsl dramaturgiya nümunələrini yaradaraq yeni ədəbi-bədii təfəkkürə başlamış, A.Qədiri isə XX əsr özbək ədəbiyyatı tarixinə “tarixi roman janının banisi” kimi daxil olmuşdur.

Əsas hissə / Main Part

Özbək ədəbiyyatında dram janının yaranması Cədид hərəkatı ilə əlaqəlidir. Dram XX əsrin 10-cu illərində meydana çıxdı və 20-ci illərin əvvəllərində daha çox inkişaf edərək ədəbi janı kimi əhəmiyyətli yer tutdu. Dramaturgiya vasitəsilə öz amalını daha rahat həyata keçirən, mövcud dövrü səhnələr şəklində qələmə alan yazıçılar bu sahədə ciddi uğurlar əldə etmişlər. Ədəbi-tarixi faktların təhlili göstərir ki, Azərbaycan və özbək ədəbiyyatında dramaturgiya janının yaranması arasında yarım əsrən çox zaman fərqi mövcuddur. Buna baxmayaraq, XX əsr Azərbaycan və özbək ədəbiyyatı mövzü və problematikası baxımdan eyni ədəbi prosesdən keçmişdir. Özbək ədəbiyyatında cədид nümayəndələri teatra xüsusi önem verir, səhənə əsərlərinin yazılmamasına və təbliğinə diqqət yetirildilər. Özbək milli dramaturgiya və teatrının əsası Mahmudxoca Behbustinin “Ata qatılı” əsəri ilə qoymulmuşdur. Bu əsərin yazılması və tamaşaşa qoymulması milli ədəbiyyat və incəsanat tarixində böyük hadisə idi. Cədид yazıçıları özbək əsərlərində yeni janrlar və mövzularla döv-

rün aktual problemlərini eks etdirməyə çalışırdılar. M.Behbudi 1911-ci ildə “Ata qatılı” (“Padarkuş”) dramını yazmaqla ədəbiyyatda özünməxsus yenilik yarattmışdır. Dramda inqilabi ideyalar, maarifçilik təbliğ olunur. “Ata qatılı” 1912-ci ildə özbək və tacil dillərində nəşr edilmiş, Səmərqənd, Daşkənd, Buxara, Əndican, Karşı, Kəttakurqan şəhərlərinin teatrlarında tamaşaşa qoyulmuşdur. Bu əsər xalq tərəfindən yüksək qiymətləndirildi. Bunun əsas səbəblərindən birincisi, o vaxtlar xalq üçün təmamilə yeni olan teatr sənətinə marağın artması, ikinci si isə, əsərin nəcib, örnək ideyaları özündə eks etdirməsi və mövcud dövr üçün unikal hadisə olması idi.

Bu illərdə M.Behbudi və onun davamlıları olan A.Əvlani, H.Muin, H.H.Niyazi, Təvəlla, Ə.Fitrot, Ə.Cölpən, A.Qədiri və digərlərinin mənsub olduğu Cədид ədəbiyyatı artıq müəyyən istiqamətə – bütünlükə millətin oyanmasına yönəlmüşdür. Bu ədəbiyyatın qəhrəmanları evvelki dövrdə olduğu kimi, yuxarı təbəqə nümayəndələri və ya ilahi qüdrətə işıqlandırılmış si-

malar deyil, daha çox xalq arasında formalşan və inkişaf edən qəhrəmanları idı. M.Behbudinin "Ata qatılı" pyesi daha sonra yaradılmışdır. Tənmiş cədid yazılışı Hacı Muin 1914-cü ildə "Ata qatılı" tamaşasından təsirlənmiş, şeiri bir kənaraya qoyaraq, dram əsərləri qələmə almışdır. O, "Toy", "Xaşxaş", "Məzəlum qadın", "Köhnə məktəb – yeni məktəb" kimi pyeslər yazaraq yaradıcılığını bu istiqamətdə davam etdirmişdir. M.Behbudinin təsiri ilə yazılmış pyeslərdən biri Həmzə Həkimzadə Niyazinin "Yeni səadət" əsəridir. H.H.Niyazinin 1915-ci ildə yazdığı "Yeni səadət" əsərində atasını məhv olmaqdan xilas edən oxumuş, təhsilli oğul obrazı yaradılmışdır. Nəticə etibarilə, M.Behbudi cəhalatın doğurduğu faciəni, H.H.Niyazi isə elmin məhiyyətini və nəticəsini nümayiş etdirdi. Ümumiyyətə, H.H.Niyazi "Zəngin qulluqçu", "Maysaranın işi", "Dünya kapitalının son günləri", "Muxtarlıq, yoxsa muxtarlıyyət", "Kim haqlıdır", "Zülüm qurbanları", "Daşkənd səfəri", "Keçmis seçkilər", "Torpaq islahatı" adlı 40-a yaxın irili-xirdalı pyesin müəllifidir.

Əbdürəuf Fitrət növbəti dövr cədidi dramaturgiyasının inkişafında mühüm rol oynamışdır. Ə.Fitrət dramatik əsərlərinin mövzusunu Türküstən tarixindən götürdü və gənclərə "tarixi izah edərək" onları Türküstən milli hayatına bağlamağa çalışdı. Ə.Fitrət 1920-ci illərdə özək dramaturgiya xəzinəsinə "Əsl sevgi", "Hindistan mühəbbəsi", "Əbülfayzən", "Şeytanın Tanrıya üşyani", "Aslan" adlı pyesləri ilə zənginləşdirmişdir.

Azərbaycan ədəbiyyatında böyük dramaturq və bəstəkar, Azərbaycan milli opera sənətinin banisi Üzeyir Hacıbəyov "Molla Nəsrəddin" jurnalındaki fəaliyyəti ilə yanaşı, "Ər və arvad", "Məşədi İbad", "Arşın mal alan" musiqili komediyaları ilə xalqına xidmət etməyi əsas amalına çevirmişdir. "Üzeyir Hacıbəyovun "Ər və arvad", "Məşədi İbad", "Arşın mal alan" komediyaları mövzusu, ideya və məzmunu, sənətkarlığı, həyatılılıq, inandırıcılığı ilə öz müəllifini klassik komediya yazarları səviyyəsinə qaldırmışdır" [8, s.330]. Üzeyir Hacıbəyovun musiqili dram yazmaq ənənəsi XX əsrin əvvəllerində özək ədəbiyyatına təsirsiz ötüşmədi. 20-ci illərdə Kamil Yaşın, Ziya Səid, Xurşid və

Qulam Zəfəri dramaturgiya sahəsində öz istedadını göstərmiş gənclər idi. K. Yaşın, əvvəlcə, kicik pyeslər yazmış və bu janrda bacarıq qazanmışdan sonra böyük dram əsərləri yaratmağa nail olmuşdur. Q.Zəfəri "Yetim", "İstek", "Bəhar", "Bənövşəyi", "Həlimə" adlı pyeslərində ictimai həyatda baş verən müxtəlif hadisələri insan taleyiñin bir nümunəsini kimi xarakterizə etmişdir. Onun "Həlimə" adlı musiqili dramı bədii yetkinliyi ilə seçilir. Tamaşa zəngin bir ailənin övladı Həlimə və kasib bir cütçü olan yoxsul "N" adlı gəncin ehtiraslı sevgisindən bəhs edir. Bu iki gəncin taleyi sosial bərabərsizlik və köhnə ənənələr səbəbindən faciəli şəkildə təsvir edilmişdir. Bu əsər 20-ci əsrin ən populyar pyeslərdən biri olmaqla, özək ədəbiyyatında musiqili dram janrinin ilk yaxşı nümunələrindən hesab olunur.

Azərbaycan və özək ziyalıları dramaturgiyanın yaranması ilə teatr sənəti məsələsini də düşünmüş və bu istiqamətdə müzakirələr aparılmışlar. Azərbaycanda XIX əsrin 70-ci illərində H.Zərdabi və N.Vəzirovun xidmətləri sayesində milli teatrımız yaranmışdır. Azərbaycanda yaranan teatr öz kökü etibarilə qədim zamanlara söykənir. Folklorumuzda yer alan meydən, bayram, eləcə də dini tamaşalar – şəbihlər XIX əsrin ikinci yarısında milli teatrımızın yaranması və inkişafında əsaslı rol oynamışdır. Xalqın qəndən və kökündən gələn bu mədəniyyət nümunəsi tezliklə ədəbiyyat və incəsənətimizin qarşılıqlı şəkildə inkişaf etməsinə, maarifçilik ideyalarının təbliğinə şərait yaratmışdır. "1873-cü il martın 10-da Bakı realni məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəsti-vəziri-xani Lənkəran" komedyası tamaşaçıya qoyuldu" [7].

XX əsrin əvvəllerində Azərbaycan teatri artıq öz töhfələrini Türküstənə bəxş etmiş, bu səhədə bir sira işlər görmüşdür. Məsələn, 1913-1914-cü illərdə Daşkənddə Abdulla Əvlənin rəhbərliyi ilə fəaliyyətə başlayan "Turan" truppası qısa müddət arzində inkişaf edərək həm xarici teatr truppaları ilə həmkarlıq etmiş, həm də bir çox məşhur əsərləriñi səhnələşdirmişlər. 1916-ci ilin 30 dekabrında Daşkənddə "Kolizey" teatrı Azərbaycanın məşhur teatr aktyoru və rejissoru Sıdqi Ruhullanın (Ruhulla Fətəli oğlu) rəhbərliyindəki musiqili teatr truppası ilə

birlikdə "Leyli və Məcnun" (Füzulinin dastanı əsasında) musiqili dram teatrı – operasi göstərildi. Əsərin liberottosunu Azərbaycan dilindən özbekçəyə A.Əvləni tərcümə etmişdir. Operanın əsas rollarını Sıdqi Ruhulla (Məcnun), Dürriyə xanım (Leyla), Abdulla Əvləni (Malu), A.Məhərrəmov (Navfal), Nizaməddin Xocayev, Fərid Tahir, Yusif Əliyev icra etdi.

Türküstən mədəniyyəti tarixində baş verən xüsusi hadisələrdən ilki M.Behbudi və onun yaradıcılığı ilə bağlıdır. "İlk dəfə 1913-cü il fevralın 27-də Mahmudxoca Behbudiñin "Padar-kuş" ("Ata qatılı") dramı Türküstənə tamaşa ya qoyulmuşdur" [5]. Bir çox alımlar bu sonət növünü insanları fitne-fəsada səsləyən amil kimisi şərh etmiş, ziyanlarıñ bu işlə məşğul olmasından ehtiyat edərək mətbuatda öz fikirlərini bildirmişlər. Bununla yanaşı, alımlar teatr sənətinin genclərin dünyagörüşüne manfi təsir göstərdiyini, onların tamaşadan mənfi nümunə göttürərək cəfəngiyatla məşğul olduqlarını iddia edirdilər. "Quranın teatr sənətinə baxışının yanlış anılması və alımların təsəssübəşligiyyi müsəlmanlar arasında teatr sənətinin inkişafına böyük ziyān vurub" [6, s.36]. Bu kimi müzakirələr təkəcə Daşkənddə deyil, Türküstənə başqa şəhərlərdə də davam etdirdi. Bu məsələ ilə bağlı Abdulla Əvləni öz tərcüməyi-halında yazar: "1915-ci ildə məhəllə camaati "müəllimimiz teatr xadimi, təlxək oldu", – deyib, məni məktəbdən qovub, Mirabad məhəlləsindəki ibtidai məktəbi bağladılar" [2, s.289]. Gənc nəsilin təhsilini əsas hesab edən, yeni məktəbler üçün metodik vəsaitlər, dərsliklər yanan, "Turan" truppasını yaradan və özək teatr sənətinə mühüm töhfələr verən A.Əvlənin bu sözləri mətbuatda dərc olunmuşdur. Teatr xalqın mədəniyyət və incəsənətinin, ictimai şüurun inkişafı, xalqın ümumi təhsil seviyyəsinin yüksələşməsi üçün mühüm hadisə idi. A.Əvlənin etirafı dediklərimizi təsdiq edir: "Biz zəhirən teatr yaratmaq istəsek də, daxilən Türküstən gənclərinin siyasi cəhətdən birləşdirib onları inqilaba hazırlamağı düşünürük" [2, s.290]. Bu məsələ ilə bağlı müxtəlif zamanlarda bir çox qəzet və jurnalarda məqalələr dərc olunmuş, maarifçi ziyalılar tərəfindən bu problemlə bağlı müxtəlif fikirlər səsləndirilmişdir. Belə ki, M.Behbudi və məsələ ilə bağlı ciddi müzakirələr aparmış

və "Ayna" jurnalının 1915-ci il 7-ci sayında məqalə dərc etdimişdir: "Bizim fikrimizcə, teatr tamasa deyil, örnəkdir. Teatr camiyətin qüsurlarını, vərdişlərini əks etdirən bir güzgündür..." [9]. Bütün bu mübahisələrə baxmayaq, cədidlər teatrın ictimai həyatdakı rolunu müsbət qiymətləndirmişlər. Münevvarqarı Əbdürəşidxanov da bu məsələyə biganə qalmamış, ilk özbek dramının səhnələşdirilməsi zamani çıxışlarında teatr bir "məktəb" adlandırmışdır. "Gənc yaşlarından İsləm dininin qanun və hökmərlərindən qidalanan, ilham alan bir insanın teatr sənətinə belə böyük qiymət verən onun müzakirə olunduğu dövr üçün böyük hadisə idir" [3, s.36].

Göründüyü kimi, Mahmudxoca Behbudi milliyyətçi, maarifpərvər və vətənpərvər bir sənətkar kimi özək dramaturgiyasının və teatrının təmol daşını qoymuş, bu janrin formalşaması və inkişafı istiqamətində davamlı işlər görmüş, ətrafinə bu janrı inkişaf etdirib yüksək mərhələyə qaldıra biləcək qvvədə olan ədiblər toplamağı bacarmışdır. Eyni zamanda xalqın inkişafında teatrın mühüm tərbiyəvi və estetik əhəmiyyətini dərindən dərk edən maarifpərvər ziyalı "Teatr nədir", "Səmərqənd teatrı", "Türkiyədə ilk teatr", "Oynamaga heç kim yoxdur", "Padar-kuş", "Teatr, musiqi, şeir" və s. adlı məqalələr yazıb teatr sənətini ardıcıl olaraq tabliğ etmiş, Türküstənə milli teatr sənətini yaratmaq və inkişaf etdirmək uğrunda böyük mübarizələr aparmışdır.

Özbək ədəbiyyatında Abdulla Qədirinin qələmə aldığı "Bəxtsiz kürəkən" pyesinə qədər artıq Mahmudxoca Behbudi, Hacı Muin, Nüsrettulla Qüdrətilla tərəfindən dram əsərləri qələmə alımmışdır. M.Behbudi tərəfindən 1911-ci ildə yazılan, 1912-ci ildə nəşr edilən və 1913-cü ildə səhnələşdirilən "Ata qatılı", 1914-cü ildə Hacı Muin və Nüsrettulla Qüdrətilla tərəfindən yazılan "Toy" pyesləri A.Qədiri üçün bir nümunə olmuş, gənc yaxızını həvəsləndirmişdir. Yaxızı qələməni dramaturgiya sahəsində də sinayır. 1915-ci ildə yazılan "Bəxtsiz kürəkən" faciəsi həmin ildə kitab halında nəşr olunmuş və 1920-ci illərdə qədər teatr səhnələrindən düşməmişdir. "Bəxtsiz kürəkən" dörd pərdəli faciədir və mövzusu Türküstən möşəstindən alınmışdır. "Bəxtsiz kürəkən" pyesində Saleh, onun əmisi

Əbdürəhim, Rəhimə, onun atası Feyzi bəy, hərbi rütbəli məhəllə rəisi Ellikbaşı, imam-müləmmət, zəngin kişi Qasım bəy obrazları yer almış və hadisələr bu obrazlar üzərində təsvir olunmuşdur. Saleh kasib bir gəncdir, əmisi onu evləndirmək qərarına gəlir və əsərdə faciə məhz buradan başlayır. Salehin bütün etirazlarına rəğmən onu anlamayan əmisi Əbdürəhim onu qorxaq adlanmaqla qalmış, Salehin faciəsinə səbəb olacaq yollar axtarıb tapmışdır. Əsərin ikinci pərdəsində hadisələr Feyzi bəyin mehmanxanasında baş verir. Burada Əbdürəhim, məhəllə rəisi Ellikbaşı, müəlliim-imam və Feyzi bəy arasında söhbatlər, adət-ənənələr haqqında gedən mübahisələr təsvir olunur. Feyzi bəy-imam-Ellikbaşı arasında baş verən konflikt və bu zaman ortaya çıxan gerçəklər, adət-ənənə adı altında gizlədilən dövrün tələbatları, insanların aciz düşüncələri, onların bir-birindən üstün olmaq cəhdələri, eyni zamanda yanlış olan doğruları əsərdə irali sürülen əsas məqsədi ortaya çıxarırlar. Bu hissədə təsvir olunan söhbatlər əsərin kulminasiyasına zəmin yaradır.

Üçüncü pərdə Salehin evində Əbdürəhim, borc verən Qasım bəy və Saleh arasında gedən dialoqların təsvirində ibarətdir. Əbdürəhim bildiyini edir və Salehin yanalarına, gücşüzlüyü məhəl qoymadan onu borc bataqlığına çəkir: "(Saleh Əbdürəhimlə danışmağa çalışır, amma bacarmır. Camaata baxır.) Arvad almaq mənim üçün böyük problemdir. İndi bunu necə edim? Allahum, özün bu işi asanlaşdır! Arvad almaq üçün yarım min sum (özək pul) xərcləmək nə deməkdir?" [1, s.514]. Göründüyü kimi, yazıçı əsərin süjeti və ordaki konflikti getdikcə gərginləşdirir. Ədib bu əsərində bir yenilik üçün çalışmışdır. Əsər əvvəlki dramlardakı feodal ictimai-siyasi münasibətlərinin ifadəsi ilə məhdudlaşmış qalmadı. Yazıçı diqqəti antifeodal münasibətlərdən antikolonial münasibətlərin təsvirinə cəlb etdi. Qasım bəy obrazını yaratmaqla kapitalist münasibətlərə işarə etdi. Drama pristav obrazını getirməklə onları - çar müstəmləkəsinin himayəsinə xas torpaq mülkiyyətçilərini pişlədi.

Müxtəlif pərdələrdə Salehin dilindən verilən monoloqlar yazıçının dövrün bəsləsinə çevirilən israfçılığı, insanların faciəli təleyinə, gənclərin bu həyatda mövqə tutə bilməməsinə dair ağrılı

düşüncələrini, ürək yanğını əks etdirir. Salehin toydan sonra borca düşməsi, borcu qaytara bilməməsi, kiçik mülkünün elindən çıxmazı ona böyük utanc verdiyi üçün ölməyi üstün tutur. Salehin ruhi böhrəni maddi böhrənindən üstün id. O, çarəni ölümə görür və hər iki gəncin - Rəhimə və Salehin yeni çəçək açan ömrə yolu o dövrün, eləcə də acgöz, tamahkar, savadsız və cahil insanların nefsində qurban rəydir. Pyesdə Əbdürəhim və Feyzi bəy bu gənclərin ölümüne səbəb olan əsas obrazlar olsa da, Ellikbaşının dilindən səsləndirilən səbəblər, əslində, bir növ Abdulla Qədirinin xalqına səslənişi, onları oyanmağa, tez-tez baş verən ailə faciələrindən dərs çıxarmağa, azaqılıqdan, israfçılıqdan uzaklaşış, maarif, elmə üz tutub ləyaqətlidə və vicdanlı ömrü yaşamağa dəvəti, ümumilikdə, yazıçının maarifçi görüşlərini əks etdirən bir güzgü idi: "İnsanlara baxarag! Sizlər də israf edirsiniz. Israfin ziyanını gördünüz, Feyzi bəydən ibrət alın. Şəriət itaat edin, indi gözlərinizi açın. Israfa sərf etdiyiniz pulla oğullarınızı oxudun və ya xeyriyyəçilik üçün bağışlayın. Oğlu öyrətmək yaxşıdır və toyda pul israf etmək zərərdir. Bəzi oğlanlarımı otuz-qırç yaşına qədər evlənmir. Səbəbi isə arvad almağın çətinliyidir, bunun üçün min yarım rubla ehtiyac var. Pul tapa bilmədikləri üçün ümidiş vəziyyətdədir... Baş verənlər bizim nüfuzumuzu xələl gətirir və bütün İslam dünyasını çirkəldirir. Buna kim səbəb oldu? Bunun günahkarı kimdir? Təbii ki, atalar. Atalar da deyirəm ki, köhnə vərdişlərimizdən ol əksək, insanları güldürəcəyimizi düşünüyürəm. Gülnələr şəriət qanunlarına görə günahkar hesab olunurlar" [1, s.518].

Drama ictimai həyatın qeyri-bərabərliklərindən yaranan ədalətsizliyin tonqidə və ifşası süjetin əsasını təşkil edir. Əsərin əsas qəhrəmanı kimi, Saleh bütün çətinliklərə rəğmən, gələcəyə böyük ümidiylə yaşaşır, lakin mövcud cəmiyyətin gərəksiz qayda-qanunları, adətləri və insanların tamahkarlığı onun gələcəyə olan inam və arzusunu puç edir. Dramın ilk müsbət tərəfi baş vermiş hadisələrin dövrün real həyat həqiqətləri səviyyəsində təqdim olunmasıdır. A.Qədiri əsərdə təkcə tənqid və ifşa yolumu seçmir, eyni zamanda hadisələrin səbəbini də axtarıb və nəticə əldə edir.

Nəticə / Conclusion

Yazıçının "Ata qatili" və "Toy" pyeslərindən ilhamlanaraq qələmə aldığı "Bəxtsiz kürəkən" pyesi öz süjeti, obrazları, mənəvi-əxlaqi düşüncələri, bəzə qəhrəmanın ruhi-psixoloji vəziyyəti və hadisələrin təsvirində yeni üssüldən istifadəsi baxımından digərlərindən fərqlənir. "Ata qatili" pyesində ata və oğul arasında olan problemlər, savadsızlığın görtürdüyü fəlakətlər əsas mövzu kimi istifadə olunmuşdur. "Toy" və "Bəxtsiz kürəkən" pyesləri isə mövzu baxımından daha yaxındır. Hər iki pyesdə toy haqq-he-sablari, həddən artıq israfçılıq, borca düşmək və

Ədəbiyyat / References

1. Abdulla Qodiriy. Tanlangan asarlar / nashruga tayyorlash: X.Qodiriy. T: Sharq, 2019.
2. Авлоний А. Танланган асарлар. II жилд. Т.: Маънавият, 1998. Авлоний А. Танланган асарлар. II жилд. Т.: Маънавият, 1998.
3. Ахмедов С. Мунавваркори Абдурашидхонов (танланган асарлар). Т.: Маънавият, 2003.
4. Azərbaycan dramaturgiyası antologiyası. Dörd cilddə, I cild. Bakı: Şərq-Qərb, 2007.
5. Begali Qosimov. Milliy uyg'onish: jasorat, ma'rifat, fidoyilik. Toshkent: Ma'naviyat, 2002.
6. Имзосиз. // Инкилаб журнали, 1927 йил 3 – соң.
7. Flora Xəlilzadə. 10 mart – Azərbaycanda Milli Teatr günüdür // https://web.archive.org/web/20130529033035/http://www.azerbaycanli.org/az/news-567.html
8. Mir Cəlal, Firidun Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı: Elm və təhsil, 2018.
9. Maxmudxövə Bəxbudiy. Teyort nadur? // Oйна, 1915, № 7.

Формирование драматургии и театра Джадид (пьеса «Несчастный женщина»)

Шебнем Бабаева

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.
E-mail: babayeva_shebnem@mail.ru

Резюме. Возникшая в начале XX века узбекская драматургия привлекает внимание богатством и разнообразием тем. Художники, объединившиеся в просветительском движении, используя разные жанры драматического жанра, оставили неизгладимый след в истории туркестанской литературы XX века. Драматические произведения, написанные в XX веке, берут свое начало в пьесе Махмудходжи Бехбуди «Падаркуш» («Отцеубийца»). Хотя есть много сходств, которые объединяют эти пьесы, главная цель здесь заключалась в том, чтобы открыть единый фронт против невежества, спасти нацию от мук колониализма, неграмотности и болота невежества. В статье рассматриваются азербайджанские и узбекские пьесы, написанные в XX веке. В то же время здесь анализируются чувствительные подходы интеллектуалов обоих народов к проблеме театрального искусства и их борьба в этом направлении.

лении. Для решения этих проблем в сравнительном аспекте изучены параллели, существующие в литературе двух братских народов. Абдулла Кадири жил в своих произведениях как литературный деятель и был одним из художников, которых любили, читали и исследовали на протяжении многих лет. В статье исследуется опыт пера Абдуллы Кадири в области драматургии, анализируются тема, содержание и идея его пьесы «Несчастный жених», основной конфликт произведения, система образов. Монологи на языке Салеха, который несет в себе события пьесы, отражают тягостные мысли писателя о расточительности времени, трагической судьбе народа, неспособности молодежи занять свою позицию в этой жизни. Таким образом, А.Кадири смог обратиться к теме и проблеме, отвечающей требованиям времени и сохраняющей свою актуальность, и написал пьесу, характерную для его личного стиля. В статье определяется место этой пьесы, написанной под влиянием М.Бехбуди, в творчестве Абдуллы Кадири.

Ключевые слова: джадизм, драма XX века, театральное искусство, Махмудходжа Бехбуди, Абдулла Кадири, пьеса